

Şuşanın türk dünyasının mədəniyyət paytaxtı seçilməsi qürurverici hadisədir

TÜRKSOY-un Daimi Şurası tərəfindən Türkiyənin Bursa şəhərində keçirilən iclasında Şuşanın 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan olunması türk dünyasının Azərbaycanın bu qədim şəhərinin mədəni zənginliyinə diqqətinin bariz ifadəsidir.

Xatırladım ki, ulu öndərimiz Heydər Əliyev Şuşanın Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olaraq, bu şəhərin qorunmasına, inkişafına xüsusi qayğı və diqqət göstərüb. Dahi şəxsiyyətin təşəbbüsü ilə 1977-ci ildə "Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında" qərar qəbul edilib. Bundan sonra Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədləşdirilməsi istiqamətində önəmli addımlar atılıb.

Prezident İlham Əliyev tərəfindən isə işğaldan sonra Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə bu yaşayış sahəsinin respublikamızın mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı müvafiq sərəncam imzalanıb. ICESCO rəhbərinin cari ilin əvvəlində ölkəmizə səfəri zamanı isə Şuşanın "İslam Mədəniyyətinin Paytaxtı" elan olunması ilə bağlı təşəbbüs irəli sürülüb.



Bütün bunlarla bu qədim şəhərimizin Azərbaycanın ayrılmaz bir parçası olaraq türk dünyasına məxsusluğu bir daha təsdiqlənib. Mədəniyyət incisi olan Şuşa, eyni zamanda, işğaldan azad edildikdən sonra xalqımız tərəfindən zəfərimizin rəmzi kimi dəyərləndirilib. Prezident, Ali Baş Komandan İlham Əliyev qədim mədəniyyət mərkəzimizin düşməndən təmizləndiyi günün – 2020-ci il noyabrın 8-nin Azərbaycan tarixində əbədi qalacağını, bu tarixin əbədi yaşayacağını, bu günün bizim şanlı qələbəmizin, zəfərimizin günü olduğunu xüsusi vurğulayıb.

Qarabağın incisi işğaldan azad edildikdən sonra daim diqqət mərkəzindədir. Şəhərdə bərpa-quruculuq layihələri sürətlə gerçəkləşir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşaya səfərləri də Azərbaycanın bu mədəniyyət paytaxtında bərpa, tikinti-quruculuq işlərinin geniş miqyas almasına öz müsbət təsirini göstərir. Qısa müddət ərzində şəhərdə görkəmli bəstəkar Üzeyir Hacıbəylinin

heykəlinin, Bülbülün ev-muzeyinin, həmçinin "Qarabağ" hotelinin açılışı mərasimlərinin reallaşması bu tarixi şəhərimizin yenidən tikilib-qurulması, abadlaşdırılması, dünyanın ən möhtəşəm şəhərlərindən birinə çevrilməsi yolunda atılan addımların bariz ifadəsi, "Əziz Şuşa, biz səni dirçəldəcəyik!" sözlərinin gerçəkləşməsidir.

Bu quruculuq layihələrinin sürətlə reallaşdırılaraq, Qarabağın tarixi simasının qaytarılması, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpası istiqamətində atılan önəmli addımlar fonunda şəhərdə ənənəvi tədbirlərin keçirilməsinə də start verilib. Uzun fasilədən sonra Cıdır düzündə "Xarı-bülbül" festivalı reallaşdırılıb. Heydər Əliyev Fondu tərəfindən Vəqif Poeziya Günləri gerçəkləşdirilib, böyük şairin məqbərəsinin yenidən açılışı mərasimi mühüm tarixi hadisə kimi qeyd edilib. Bütün bu tədbirlər, sözün əsl mənasında, milli birlik, qürur, zəfər, ləyaqət bayramına, Böyük Qayıdışın təntənəsinə çevrilib.

Yeri gəlmişkən, Cocuq Mərcanlı işğaldan azad olunandan sonra orada Prezident İlham Əliyevin göstərişi ilə Şuşa məscidinin bənəzi olan məscid inşa edilib və həmin məscidin açılışındakı çıxışında dövlətimizin başçısı demişdi ki, gün gələcək biz Şuşada məscidləri bərpa edəcəyik və yeni məscidlər tikiləcək. Məhz ötən il Ramazan bayramı ərəfəsində Şuşada yeni möhtəşəm məscidin təməlinin qoyulması da ölkə rəhbərinin uzaqgörənliyinin, müdrik siyasətinin, eyni zamanda, verdiyi vədə sadiqliyinin bariz ifadəsidir.

Sevinc HÜSEYNOVA,
Milli Məclisin deputatı